

UOT 801.73

## FƏXRƏDDİN EYLAZOV

### AMEA NAXÇIVAN BÖLMƏSİ ƏLYAZMALAR FONDUNDA SAXLANILAN “TƏZKİRƏ” NÜSXƏLƏRİNİN OXŞAR VƏ FƏRQLİ CƏHƏTLƏRİ

*Təzkirələr Azərbaycan ədəbiyyatşunaslığının ilk nümunələridir və klassik ırsın toplanması, yayılması və təbliği, ayrı-ayrı yazıçılar haqqında müxtəlif xarakterli məlumatların qorunub saxlanması sahəsində böyük iş görmüşdür. Təzkirə Azərbaycan ədəbiyyatşunaslığının ən uzun ömrülü və həm də ən kütləvi şəkillərindən biridir.*

Məqalədə elmi-ədəbi janr olaraq təzkirənin yaranması və formalamaşması tarixini nəzərdən keçirmək, Azərbaycan təzkirəciliyini Yaxın və Orta şərq kontekstində öyrənmək, Azərbaycan təzkirəciliyinin keçdiyi inkişaf mərhələlərini müəyyənləşdirmək, hər mərhələnin özünəməxsus cəhətləri və təzkirə ənənəciliyi ilə ortaş xüsusiyyətlərini üzə çıxartmaq, ədəbiyyat məsələlərini öyrənmək və bütövlükdə təzkirənin ədəbiyyat tariximizdəki yerini müəyyənləşdirmək. Təzkirələrin tədqiqi tarixi buradakı klassik ırsın araşdırılması ilə eyni vaxta düşür. Lakin təzkirəciliyin inkişaf tarixinin elmi şəkildə öyrənilməsinə 1960-ci illərdən başlanılmışdır. Günümüzədək bu sahədə müxtəlif tədqiqatlar aparılmış, “Məcməül-xəvas”, “Gülşənüs-şüərə”, “Ataşkədə”, “Təzkireyi-Nəvvab”, “Riyazül-əsiqin” təzkirələrinin ədəbiyyat tariximiz üçün məziyyətləri və qiymətləri müəyyənləşdirilmişdir.

**Açar sözlər:** Mətnşunaslıq, Naxçıvan, Təzkirə, Riyazül-əsiqin, Təzkireyi-Nəvvab, ədəbiyyat tarixi.

XIX əsrдə Azərbaycanda yazılın təzkirələr bir çox cəhətdən orta əsr mənbələrindən fərqlənirdi. Belə ki, bu təzkirələrin bir çoxu məhəlli xarakter daşıdığından, adı yaşıdagı qəzadan kənardə tanınmayan şairlər də orada öz əksini tapa bilirdi. Məsələn, Nəvvabın öz təzkirəsinə daxil etdiyi seksəndən artıq şairin hamısı XIX əsr Şuşa və onun ətraf kəndlərindənədir. Əlbəttə, bu şairlərin çoxunu Şuşadan kənardə tanıyan yox idi. Bu dövr təzkirələrinin xüsusi cəhətlərindən biri də xalq şeiri üslubunda yazanları da əhatə etməsidir. Bu dövrədək tərtib olunan mənbələrdə Yaxın Şərqiň müxtəlif xalqlarının nümayəndələrinə rast gəldikə, XIX əsrin ikinci yarısında yazılın bir çox təzkirələrdə, demək olar ki, ancaq Azərbaycan sənətkarları haqqında məlumat verilir [10, s. 79]. Məhəlli xarakterli təzkirələrin bariz nümunəsi olan “Təzkireyi-Nəvvab” nəinki Mir Möhsün Nəvvabın əsərləri içərisində, həmçinin ədəbiyyat tarixçiliyimizdə də xüsusi əhəmiyyət kəsb edir. Bu təzkirənin yazılıması XIX əsr Azərbaycan, en əsas isə Şuşa ədəbi mühiti ilə sıx bağlı olub. Bu dövrde Şuşa şəhərində iki ədəbi məclis – “Məclisi-üns” və “Məclisi fəramuşan” fəaliyyət göstərirdi. Mir Möhsün Nəvvab da “Məclisi fəramuşan”a rəhbərlik etmişdir. Klassik ırsın araşdırılması, poeziya və ədəbi nümunələrin təhlili, başqa ədəbi məclis üzvləri ilə şeirləşmə, bu şeirləşmələrin nəticələrinin təhlili “Təzkireyi-Nəvvab” kimi bir əsərin meydana gəlməsinə səbəb olur. Mir Möhsün Nəvvab təzkirənin müqəddiməsində etiraf edir ki, bu əsəri yaxın dostlarının təhribi ilə 1891-ci ildə yazmağa başlamış və 1892-ci ildə bitirdikdən sonra da üzərində işləmişdir. Bunu təzkirədə olan qeydlər və boş buraxılmış səhifələr də sübut edir. Təzkirənin bütün nəşr hissəsi və şeirlərinin böyük qismi fars dilindədir. Əsər iki hissədən ibarətdir. Birinci hissədə Vaqif, Vidadi, Kərbəlayı Şəfi Vazeh, Qasım bəy Zakir, Cəfərqulu xan Arif Nəva, Məhəmməd bəy Aşıq, Aşıq Pəri, Abdulla bəy Asi və başqaları daxil olmaqla otuz beş, ikincisində isə Natəvan, Mehdiqulu xan Vəfa, Fatma xanım Kəminə, Həsənəli xan Qarabağı, Mirzə Rəhim Fəna, Məmo bəy Məmai, Mirzə Həsən Yüzbaşov, Mir Abbas Ağah, Mir Mehdi Xəzani və başqalarından ibarət əlli səkkiz şair haqqında məlumat verilir. Bu şairlərin birinci qismi müəllifin zamanında artıq

öz dünyasını dəyişmişdi. İkinci qismini isə Nəvvab yaxından tanıyordu, onlarla şəxsi və ədəbi əlaqəsi var idi. Bu şairlər müasirləri idilər. Təzkirənin sonunda verilən qısa qeydlər və adlar isə onu göstərir ki, müəllif təzkirəyə Qarabağdan kənardan olan şairlər haqqında bir fəsil də daxil etmək fikrində olmuşdur. Nəsrəddin Qarayev təzkirədə olan mühüm bir məsələyə öz münasibətini bildirərək yazır: "Burada diqqəti cəlb edən başlıca məsələ Nəvvabın Vidadi haqqında qeydidir. O, yazır: "Mirzə Vəli Bayram xan oğlu Baharlıdır. Baharlı isə Qarabağın Şuşaya tabe olan bir kəndinin adıdır. O, Baharlıda anadan olmuşdur. Tərəkəmədir və Molla Pənah Vaqifin müasiri idi. Məlum olduğuna görə, Molla Vəli Qarabağın hakimi mərhum İbrahim xan Cavanşirin sarayında ona yaxın adamlardan biri idi. Təsadüfən İbrahimxəlil xan bir iş üçün onu İrana, Fətəli Şahın hüzuruna göndərir. Molla Vəli Fətəli Şahın hüzurunda sərt danışır. Şah onun sözlərindən qəzəblənir, fərman verir ki, Molla Vəlini topun ağızına bağlayıb atəş açmaqla öldürsünlər. Molla Pənahla rəqib idilər, həmişə onunla müşavirə etmiş və bir-birinə həcv etmişlər...". Doğrudan da Vaqif İbrahim xanın sarayında baş vəzir olanda Baharlı kəndindən Mirzə Vəli bir neçə elçi ilə Fətəli Şahın sarayına göndərilmiş və orada qətlə yetirilmişdir. Lakin Molla Pənah Vaqif Baharlı kəndindən olan Molla Vəli ilə yox, öz həm-yerlisi – qazaxlı Molla Vəli Vidadi ilə seçiləmişdir. Molla Vəli Vidadinin şeirlərini Baharlı Molla Vəliyə aid etməkdə sehvə yol vermişdir" [10, s. 84]. Təzkirənin maraqlı, diqqətəlayiq cəhətləri çöndür. Məsələn, bir çox şeirlərin nə münasibətlə yazılıması o dövrün ədəbi prosesini izləmək, şairlərin həyat və yaradıcılığını ətraflı öyrənmək baxımından olduqca dəyərlidir. "Təzkireyi-Nəvvab"ın diqqətəlayiq cəhətlərindən biri də indiyədək təzkirələrin heç birində rast gəlmədiyimiz avtoqraf toplamaqdır. Təzkirəni yazarkən müəllif bir çox şairləri yanına dəvət etmiş və şeirlərini xatirə olaraq avtoqraf kimi həmin kitaba yazdırılmışdı. Bu mümkün olmadıqda isə şairlərdən avtoqraf vərəqləri alaraq təzkirəsinə tikmişdir. Əkrəm Bağırov isə təzkirəni sənətkarlıq baxımından belə xarakterizə edir: "Nəvvabın gözəl müşahidə qabiliyyəti, təhlil bacarığı imkan vermişdi ki, o, öz təzkirəsində hər bir şəxsin qısa, ləkonik ədəbi portretini, görüş və maraq dairəsini çox məharətlə təsvir edib əsərinin qiymət verə bilsin" [2, s. 5]. Azərbaycan təzkirəciliyi tarixinə öz yeniliyi ilə daxil olan əsərlərdən biri də Məhəmmədəga Müctəhidzadənin "Riyazül-aşıqin" təzkirəsidir. 1912-ci ildə İstanbulda çap olunmuş "Riyazül-aşıqin" təzkirəsinin orijinal əsər və ya tərcümə olması barədə də fikir aynılığı mövcuddur. Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsərində bu təzkirənin "Təzkireyi-Nəvvab"ın türk dilinə tərcüməsi olmasının fikrini irəli sürməsi tədqiqatçıların nəzərini hər iki əsərin ortaq və fərqli xüsusiyyətləri üzərinə yönəltmişdir. Aljira Topalova "Riyazül-aşıqin" təzkirəsinin tədqiqinə həsr olunmuş namizədlik dissertasiyasında bu məsələni aydınlaşdırmağa çalışaraq yazıır ki, hər iki təzkirəni müqayisə etdikdə məlum oldu ki, təzkirələrdə yalnız otuz beş müştərək şairin bioqrafiyası özünə yer almışdır. Gətirilən şeir nümunələri arasında da xeyli fərqlər vardır. Nəvvabın təzkirəsində doxsan bir şair haqqında məlumat olduğu halda, Müctəhidzadə təkcə I cilddə yetmiş səkkiz şairin barəsində məlumat verir. Verilən məlumatların dəqiqliyinə görə də Müctəhidzadə Nəvvabi xeyli qabaqlamışdır. Məsələn, Vidadi haqqında danışarkən, Nəvvab onun Şuşanın Baharlı kəndində anadan olduğunu söyləyir. Halbuki Vidadi, Qazaxda doğulmuş, sonralar Qarabağa köçmüştür. Müctəhidzadə onun haqqında dəqiq və dolğun məlumat vermiş, Vəqiflə dostluğundan və həyatının başqa cəhətlərindən geniş danışmışdır. Nəvvab öz təzkirəsində şairlərin fiziki və mənəvi xüsusiyyətlərindən danışlığı halda, Müctəhidzadə bu kimi cəhətlərə çox da fikir verməmiş, əsasən onların təhsil və savad dərəcələrindən, sənətkarlıq xüsusiyyətlərindən bəhs etmişdir. Hər iki əsərdə özünə yer tapan

ortaq şeir nümunələri çox azdır və onların sayı iki və ya üçü keçmir. Hətta bu nümunələrin özündə də variant müxtəlifliyinə təsadüf etmək mümkündür. Bütün bunlar göstərir ki, Müctəhidzadə uzun illər ərzində axtarışlar apararaq orijinal bir əsər yaratmışdır və ağır zəhmətin bəhrəsi olan bu əsər heç vəchle Nəvvab təzkirəsinin tərcüməsi hesab oluna bilməz [8, s. 64]. Azərbaycan dilində yazılın "Riyazül-aşıqin" təzkirəsi də XIX əsr milli-məhəlli təzkirələr üçün xarakterik olan bir formada – iki hissədə yazılmışdır. Birinci hissədə təzkirə yazıklärən artıq dünyasını dəyişmiş şairlər haqqında, ikinci hissədə isə müəllifin müasiri və həyata olan ədiblər haqqında olan məlumatlar, onların əsərlərində nümunələr verilmişdir. Əsərin müqəddiməsindən məlum olur ki, təzkirə İskəndər bəy Rüstəmbəyovun sifarişi ilə yazılmışdır. Əsər hicri qəməri 1325-ci ildə müəllif tərəfindən sona çatdırılmışdır. Bu barədə müəllif müqəddimədə məlumat verərək yazmışdır: "Qərəz, su təmənnəmin surəti mirati-zəmirimdə cılvəgər idi. Tainki hicrətin min üç yüz iyirmi beşində bir gün cənabisəckar İskəndər bəy Rüstəmbəyov ki, cümleyi-əyani-vilayətdən və Təzkirənin müqəddiməsində yazırı. "Riyazül-aşıqin" iki mövqeyə və bir bağçaya məqsən olundu". Bu ifadədən anlaşılır ki, təzkirə iki cild şəklində planlaşdırılmışdır. Darayı-zəkəvət-mərifət idi və iqlimu danişü qiyasətdə vəqiqə İskəndər-zəmanət-zülmət-Qarabağ içərə abən cəddi çün abi-həyat mənbəyi-cudü ehsan idilər hüzuruna müşəvvəf olub ayineyi-qəlbimdə müşəvvər olan müddəanı nişan verib və şərait-bəndeliyi yerinə yetirdim". Göründüyü kimi, Müctəhidzadənin Türkiyədə təhsil almazı və əsərin İstanbulda nəşri onun qrammatik prinsiplərinə təsirsiz qalmamışdır. Təzkirədə şairlərin sıralanması onların vəfat tarixləri üzrə olsa da, bu qaydaya hər zaman əməl olunmamışdır. Bu cür düzülüş əsas etibarilə 1255-ci ildən sonraya aiddir. Təzkirələrdə bu uyğun-suzluğun səbəbi isə şairlərin bioqrafiyasında ölüm tarixlərinin göstərilməsi ilə bağlı olur [8, s. 60]. "Riyazül-aşıqin" təzkirəsinin ən yadda qalan cəhəti isə Azərbaycan təzkirə ənənəciliyində ilk dəfə olaraq şairlərin avtoqraflarının verilməsidir. Əkrəm Bağırov bu təzkirəni Nəvvab təzkirəsi ilə müqayisə edərək üstünlüyü növbə ilə gah Nəvvaba, gah da Müctəhidzadəyə verərək yazır: "Lakin hər iki halda "Riyazül-aşıqin" təzkirəsi XIX əsr Azərbaycan ədəbi mühitini, onun inkişaf rəngarəngliyini öyrənmək baxımından ilk mənbə kimi olduqca maraqlı bir əsərdir" [9, s. 5]. XIX əsr təzkirəciliyindən Qarabağın təzkirəsində də, əsasən, Qarabağda yaşamış şairlərdən bəhs edilmişdir. O, Vaqif və Vidadinin həyatına aid bütün mənbələrdən daha artıq məlumat vermişdir. Qarabağ Şəhəri aşından ilk dəfə danişan təzkirəcidir. Lakin o, heç bir şairin əsərini şərh etməmişdir [1, s. 6].

AMEA Naxçıvan Bölümü Əlyazmalar Fondunda mühafizə olunan 3 ədəd təzkirə (Riyazül Arifin, Rızaqulu xan Hidayət, Tehran, 1305 h.q., 368 səh. fars dilində ornamentlidir [4]. Riyazül Aşıqin, Müştəri Müstəhədzadə Qarabağı, 1328 h.s., İstanbul, 278 səh., fars dilində [5] və Təzkireyi Nəvvab, Mir Möhsün Nəvvab, Bakı, 1913, 248 səh., fars dilində [6]). 5 Naxçıvanlı müəllifin (Əbu Əli Ordubadi, Molla Abbas Vənəndi, Müslüm Vənəndi, Hüseyn Çakər, Mirzə Muxtar) həyat və yaradıcılığından bəhs olunmuşdur. Bu təzkirələrdə verilən məlumatlar bir mənbə kimi çox qiymətlidir.

Orta əsrlər və XIX əsr Azərbaycan təzkirələrini nəzərdən keçirdikdən sonra belə bir nəticəyə gelirik ki, XIX əsrə təzkirəcilik orta əsr ənənəciliyindən və Şərqi kontekstində ayrılaraq milli məhəlli xarakter qazanmaqla yanaşı şairlərin şəxsiyyəti və əsərlərinin sənətkarlıq xüsusiyyətləri üzərindəki görüşlərini mümkün qədər əhatəli çatdırması ilə müasir ədəbiyyatşunaslıq elminə bir addım daha yaxınlaşmışdır. Bununla yanaşı təzkirələrin araşdırılması regionun orta əsrlər dövrü üzrə tədqiqatların dərinləşməsində istifadə edilə biləcək yeni mənbə kimi qiymətlidir. Bu da öz növbəsində orta əsrlər dövrü elmi mühitini yaxından izləmək

üçün əsaslı zəmin yaradır. Bununla yanaşı orta əsrlər dövründə regionun ədəbi dili, kitabçılıq sənəti, katiblik, təzkirəcilik və digər sahələrin öyrənilməsində əsaslı qaynaq kimi istifadə oluna bilər.

### ƏDƏBİYYAT

1. Muradova M. Sadıq bəy Sadiqinin həyat və yaradılılığı. Bakı: Elm, 1999.
2. Nəbiyev B. Firudin bəy Köçərli. Bakı: Gənclik, 1984.
3. Mümitaz S. Təzkirələr. 2 vərəq, fond № 24, inv. siyahı 1, saxlama vahidi № 414.
4. Rizaqulu xan H. Riyazül Arifin. Tehran, 1305 h.q., 368 s. AMEA Naxçıvan Böləməsi, Əlyazmalar Fondu, şifr: B 84/164.
5. Müstahidzadə M.Q. Riyazül Aşıqin, 1328 h.ş., İstanbul, 278 s., AMEA Naxçıvan Böləməsi, Əlyazmalar Fondu, şifr: B 85/165.
6. Mir Möhsün N. Təzkireyi Nəvvab, Bakı, 1913, 248 s., AMEA Naxçıvan Böləməsi, Əlyazmalar Fondu, şifr: B 86/166.
7. Tərbiyat M. Danişməndani-Azərbaycan. Bakı: Azərnəşr, 1987, 464 s.
8. Topalova A. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Ağa Məhəmməd Müctəhidzadənin "Riyazül-aşıqin" təzkirəsi: Filol. elm. nam. ... diss. Bakı: Elm, 2001.
9. Bakıxanov A. Gülistani-Iram. Bakı, 1991, 219 s.
10. Krymski A.E. Nizami и его современники. Bakı, 1981, 364 s.

*AMEA Naxçıvan Böləməsi*  
E-mail: [eylazov.f@gmail.com](mailto:eylazov.f@gmail.com)

Fakhraddin Eylazov

### SIMILAR AND DISTINCTIVE FEATURES OF COPIES OF "TAZKIRE" STORED IN THE MANUSCRIPT FUND OF THE NAKHCHIVAN BRANCH OF ANAS

Memoirs are the first examples of Azerbaijani literary criticism and have done a great work in the field of collecting, disseminating and propagating classic heritage, and preserving different types of information about individual writers. Memoir is one of the long living and most massive types of Azerbaijani literary criticism.

The article aims to examine the history of the emergence and formation of the scientific-literary genre, to study Azerbaijan's history in the context of Middle and Middle East, to identify the developmental stages of the Azerbaijani memoir tradition, to identify the distinctive features of each stage and its commonalities with memoir tradition, to learn literary matters and to determine the place of memoir in our history. The investigation history of memoirs coincides with the research of classical heritage here. However, the scientific study of the development history of memoirs began in the 1960s. Different researches have been conducted in this area so far, as well as the virtues and values of the memoirs like "Majmuul-hawas", "Gulshanush-shuara", "Atashkada", "Tazkireyi-Navvab" and "Riyazul-ashiqin" has been determined.

**Keywords:** *Text study, Nakhchivan, Memoir, Riyazul-ashiqin, Tazkireyi-Navvab, history of literature.*

Faxreddin Eylazov

### СХОДНЫЕ И ОТЛИЧИТЕЛЬНЫЕ ЧЕРТЫ ЭКЗЕМПЛЯРОВ «ТЕЗКИРЕ», ХРАНЯЩИХСЯ В ФОНДЕ РУКОПИСЕЙ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАНА

Тезкиры являются первыми примерами азербайджанского литературоведения и проделали большую работу по сбору, распространению и пропаганде классического наследия, защищая различных сведений об отдельных писателях. Это одна из самых продолжительных и самых массовых форм литературоведения в Азербайджане.

В статье рассматривается история возникновения и формирования тезкире как научно-литературного жанра, изучается азербайджанское тезкиреведение в контексте Ближнего и Среднего Востока, определяются этапы развития азербайджанского тезкиреведения, раскрываются особенности каждого этапа, общие с самобытностью свойства, изучаются вопросы литературы, и в целом определяется место тезкире в истории нашей литературы. История изучения тезкире совпадает с изучением здесь классического наследия. Однако научное изучение истории развития тезкире началось с 1960-х годов. На сегодняшний день проведены различные исследования в этой области, определены достоинства и значение литературных тезкире «Меджмаул-Хавас», «Гюльшануш-Шуара», «Атешке», «Тазкireyi-Навваб», «Риязул-ашигин» в нашей истории.

**Ключевые слова:** Текстоведение, Нахчыван, Тезкире, Риязул-ашигин, Тезкиреи-Навваб, история литературы.

(Filologiya üzrə elmlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İllkin variant 30.05.2019  
Son variant 29.08.2019